



GÜNDÜĞAR

15 oktyabr 2019-cu il №23-24-25 (6724)

İCTİMAİ-SİYASİ QƏZET

Qəzet 1931-ci ildən çıxır. e-mail: gundogarqazeti@box.az

Təsisçilər: Neftçala Rayon İcra Hakimiyyəti və redaksiyanın jurnalist kollektivi

18 oktyabr – Dövlət Müstəqilliyi Günüdür XALQIN BÖYÜK HƏSRƏTLƏ, SEVİNCİLƏ GÖZLƏDİYİ GÜN



Müstəqilliyin başlanğıc günü hər bir xalqın, millətin doğum günüdür. Çar Rusiyası devrildikdən sonra Azərbaycan xalqı 1918-ci il may ayının 28-də Şərqdə ilk dəfə özünün müstəqil demokratik dövlətini qurmağa nail oldu. Təəssüf ki, onda onu qoruyub saxlaya bilmədik. Rusiyada baş verən dərin ictimai-siyasi proseslər Azərbaycan Xalq Cümhuriyyətinin də süqutuna səbəb oldu. Cəmi 23 ay yaşayan müstəqil dövlətimizi itirdik, bu dəfə sovet imperiyasının tərkibində yaşamağa məcbur olduq.

Azərbaycanda sovet hakimiyyəti qurulduğu ilk gündən yurdumuzda bu hakimiyyətə qarşı böyük nifrət, müqavimət olub, coxları təzə hakimiyyəti qəbul edə bilməyib. Bolşeviklər kasıb təbəqəni ələ alıb tərəflərinə çəkərək onları varlı təbəqəyə qarşı qoyublar, hakimiyyətlərini kasıbların qisasçılıq hissi üzərində qurublar. Bu səbəbdən varlı, imkanlı adamları kulaq, qolçomaq adı ilə tutub güllələyirdi. Sibirə sürgünə göndərənə əhalinin müəyyən təbəqəsi sevinib, hakimiyyətin haqlı olduğunu fikirləşirdi. Amma xalqın içində o quruluşa nifrət hissi həmişə yaşayıb. 1937-ci ildə tutulub aparılanların, güllələnlərin, Sibirə sürgünə göndərilənlərin əsas təqsiri kommunistlərin qanlı diktaturasını qəbul edə bilməmələri, xalqlarına, ölkələrinə azadlıq, müstəqillik arzusu etmələri olub. Amma zorla, zülmle xalqları, millətləri həmişəlik boyunduruq altında saxlamaq mümkün deyil. Qanlı sovet rejimi də bunu bacarmadı, özü çökdü, digər millətlər kimi xalqımız da özünün azadlığına, müstəqilliyinə qovuşdu.

1991-ci ilin bir payız günü uzun-uzadı qızğın müzakirələrdən sonra "Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiyası" qəbul olundu, bununla da Azərbaycan tarixində yeni dövrün başlanğıcı qoyuldu. Xalqımız XX yüzillikdə ikinci dəfə müstəqillik bayrağını qaldırdı. Müstəqil-iyimiz bərpə olunduqdan sonra dövlət bayrağımız, himnimiz və gərbimiz haqqında da qanunlar qəbul olundu.

Yük aparıcı şirkətləri ilə bağlanan neft müqaviləsindən sonra çoxlarının əfsanə kimi təsvür etdikləri Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz ixrac boru kəmərlərinin işə salınması, qədim İpək Yolunun bərpası, uzaq Çini Avropa ilə birləşdirən Bakı-Tbilisi-Qars demir yolu xəttinin açılışı və digər irimiyaşılı layihələrin həyata vəsiqə alması ölkədəki ictimai-siyasi sabitliyə böyük təminat yaratdı. Tam demokratik dəyərləri özündə əks etdirən yeni milli Konstitusiyamızın qəbulundan sonra ölkəmizə diqqət xüsusilə artdı.

2003-cü ildən bu siyasətin möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən yeni yaradılıqla, yeni tefəkkürle, zamanın tələblərinə uyğun şəkildə davam etdirilməsi ölkəmizə yeni-yeni uğurlar, qələbələr qazandırdı. Qəbul olunan Dövlət proqramları nəticəsində respublikamızın paytaxtı ilə yanaşı regionları da böyük sürətlə dəyişməyə, yenilənməyə başladı. Bu isə turizmin inkişafına geniş imkanlar yaratdı. Avropanın yarıncıq təhlükəsizliyində çox mühüm rol alan "Cənub qaz dəhlizi" layihəsi istiqamətində görülən işlər, TAP, TANAP boru xətlərinin işə düşməsi iqtisadi sahədə irəliləyən nəhəng addımlardır. Son vaxtlar aqrar sahənin yenidən qurulmasına diqqətin artırılması, pambıqçılığın inkişafına böyük önəm verilməsi kənd əhalisinin dolaşığı səviyyəsinin yüksəlməsinə öz müsbət təsirini göstərir. Ölkə daxilində həyata keçirilən möhtəşəm sosial-iqtisadi layihələr, həyat şəraitinin durmadan yaxşılaşdırılması xalqın möhtərəm Prezidentinə olan inam və etimadını durmadan artırır. Nüfuzlu beynəlxalq təşkilatların aparıcıları monitorinqlər, rəy sorğuları bunu bir daha ayarı təsdiqləyir. Biz əminlik ki, dövlətimizin başçısı cənab İlham Əliyevin ardıcıl səyləri nəticəsində ən ağırlı yerimiz olan Dağlıq Qarabağ, Ermənistan-Azərbaycan münasibətində də tezliklə həll olunacaq, torpaqlarımız işğaldan azad ediləcəkdir.

Bu gün beynəlxalq aləm Azərbaycanı nüfuzlu ölkə kimi tanıyır. Ən mötəbər beynəlxalq təşkilatlara, qurumlara üzv olmuşuq. Dünyanın ən nəhəng maliyyə təşkilatları Azərbaycanla əməkdaşlığa böyük maraq göstərirlər.

Müstəqillik Günü hər yerdə olduğu kimi rayonumuzda da təntənə ilə qeyd edilir, bununla bağlı bir-birindən maraqlı tədbirlər keçirilir, söhbətlər aparılır, müstəqillik uğrunda mübarizə tariximizə nəzər salınır. Bu il də belədir. Rayonun ayrı-ayrı təşkilatlarında, idarə və müəssisələrində, ümumtəhsil məktəblərində bu münasibətlə ardıcıl tədbirlər təşkil olunur, maraqlı söhbətlər aparılır. Ən böyük tədbir isə uzun öndər Heydər Əliyevin abidəsi önündə təşkil ediləcəkdir. İdarə və müəssisələrin kollektivləri, rayon ictimaiyyətinin nümayəndələri Müstəqillik Günündə buraya gələrkən bu müqəddəs günü bizim üçün əbədləşdirən uzun öndərin abidəsi önünə təzə çiçəklər düzəcəkdir, bu dəhri insanın ruhu qarşısında baş əyəcəklər.

1994-cü ilin sentyabrında dünyanın bö-

Prezident İlham Əliyevdən Ermənistanla növbəti siyasi diplomatik zərbə: QARABAĞ AZƏRBAYCANDIR VƏ NİDA!

Xalqın azad, demokratik yolla seçdiyi Prezident dövlətin simvoludur, hər yerdə onun mənafeini müdafiə etməyə, qorumağa, möhkəmləndirməyə borcludur. Bütün demokratik cəmiyyətlərdə, ölkələrdə belədir. Azərbaycan xalqı da öz Prezidentini özü seçib, taleyini, müqəddəratını ona etibar edib. Prezident İlham Əliyev də Vətəni göz bəbəyi kimi qoruyur, dövlətin mənafeini həmişə ön plana çəkir, xalqın, millətin rifahı üçün ardıcıl tədbirlər həyata keçirir. Dünyanın ən mötəbər tədbirlərində bunu belə görmüşük və bu gün də belədir.

Oktyabrın 3-də Rusiya Federasiyasının Soçi şəhərində "Valday" Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında bunun bir daha ayarı şahidi olduq. Sessiyada digər ölkələrin dövlət və hökumət başçıları ilə yanaşı Prezident İlham Əliyev də iştirak etdi. Rusiya Prezidenti Vladimir Putin, İordaniya Kralı II Abdulla sessiyada çıxış edərkən gündəlikdə duran məsələlərin Asiyaya aid olduğunu dedilər və müzakirə olunan məsələ ilə əlaqədar öz fikirlərini bildirdilər.

Sonra Prezident İlham Əliyev çıxış etdi. Dövlətimizin başçısı belə mötəbər tədbirə dəvət olunduğuna görə Rusiya Prezidentinə minnətdarlığını bildirdi, Rusiya-Azərbaycan münasibətlərinin inkişafına nəzər salaraq bununla bağlı fikirlərini söylədi, tutarlı faktlar gətirdi. Bu gün Azərbaycanda Rusiya kapitalı ilə 700-ə yaxın şirkət fəaliyyət göstərir. Azərbaycan Rusiyada 1,2 milyard dollar, Rusiya Azərbaycanda 4,6 milyard dollar həcmində sərmayə qoyub və bütün sahələrdə əlaqələr getdikcə genişlənməkdədir.

Sessiyada ən ağırlı yerimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münasibətində xüsusilə geniş danışılıb. Yüksək tribunadan Ermənistanın işğalçılıq siyasəti konkret faktlarla açıqlıq göstərilib. Qeyd olunub ki, BMT Təhlükəsizlik Şurası erməni silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal və qeyd-şartsiz çıxarılmasını tələb edən 4 qətnamə qəbul edib. İyirmi beş ildən çoxdur ki, bu qətnamələr yerinə yetirilmir. BMT Təhlükəsizlik Şurası ali beynəlxalq orqandır. Əgər 25 ildən çox müddətdə Təhlükəsizlik Şurasının qəbul etdiyi qərarlar yerinə yetirilmirsə, onda bu, həmin təşkilatın səmərəliliyi ilə bağlı bir çox suallar doğurur. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münasibətində Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, BMT-nin bütün dünya tərəfindən qəbul edilmiş Nizamnaməsi, BMT Təhlükəsizlik Şurasının qətnamələri və Helsinki Yekun Aktı çərçivəsində həll olunmalıdır. Pre-



zident İlham Əliyev deyib: "Ermənistanın baş naziri son vaxtlar tez-tez təkrarlayır ki, münasibətin həlli Azərbaycan xalqı, Ermənistan xalqı və Dağlıq Qarabağ xalqı üçün məqbul olmalıdır. İndi deməliyəm ki, "Dağlıq Qarabağ" xalq məfhumu mövzu deyil. Dağlıq Qarabağ əhalisi var, münasibətə bəslənən qədr bu, bərabər hüquqlara malik olan Azərbaycan və erməni əhalisindən ibarət idi. Azərbaycanın bütün dünya tərəfindən tanınmış ərazi bütövlüyünün bərpə olunması, qaçqınların və məcburi köçkünlərin öz doğma torpaqlarına, o cümlədən Dağlıq Qarabağa qayıtmasından ibarətdir. Bu, Təhlükəsizlik Şurasının qətnamələrinə və Helsinki Yekun Aktına uyğundur."

Sözünə davam edən dövlətimizin başçısının Dağlıq Qarabağla bağlı bəyanatı xüsusilə kəskin səsləndi. Prezident İlham Əliyev Ermənistanın baş nazirinin "Qarabağ Ermənistanın hissəsidir və nöqtə" bəyanatının yalan olduğunu vurğulayaraq dedi: "Qarabağ torpağı, əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycanı və nida işarəsi."

Bu, sözün əsl mənasında Ermənistanın baş naziri Nikol Paşinyana vurulan tutarlı siyasi sıldır. Özü də əgər Paşinyan "Qarabağ Ermənistanın hissəsidir və nöqtə" bəyanatını kiçik Qarabağ ərazisində, beş-on nəfər özü kimi fitnəkarın, araqarışdırmanın qarşısında söyləmişdisə, Prezident İlham Əliyev bunu mötəbər bir tədbir kimi qeyd edib, yüksək tribunadan səsləndirdi. Özü də münasibətin həllini nizamlayan ATƏT-in Minsk Qru-

punun həmsədr ölkəsi olan Rusiya Federasiyasının Prezidentinin yanındadır. Bu, həqiqətən güclü siyasi iradənin nümayişi idi. Dövlətimizin başçısı çəkinmədən bunu deməyi bacardı.

Prezident İlham Əliyev Azərbaycan xalqının 26 ildən bəri sabitlik, əmin-amanlıq şəraitində yaşadığını, ölkəmizin sürətlə inkişaf edərək regionun ən güclü dövlətinə çevrildiyini qürurla səsləndirdi. Qeyd etdi ki, neçə ildir Bakı mühüm beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib. Rusiya və NATO-nun ali hərbi komandanlıqlarının görüşünün burada keçirilməsi də Azərbaycana olan etimaddan irəli gəlir. Ölkəmiz xarici borcu az olan dövlətdir. Bu göstəriciyə görə biz 9-cu yerdəyik, xarici borc Ümumi Daxili Məhsulun 17 faizini təşkil edir. Əgər 2003-cü ildə yoxsulluğun səviyyəsi 49 faiz idisə, indi bu rəqəm 5 faizə enib. Bu il minimum əmək haqqı təxminən 2 dəfə, minimum pensiya isə 70 faiz artıb. Əhalisinin 80 faizinin internet istifadəçisi olduğu Azərbaycanda 3 peyki var. Bunlardan 2-si telekommunikasiya, biri isə yer səthinə müşahidə edən peykdir.

Bunları eşitmək bizim üçün qürurvericidir. Bəli, ölkəmiz inkişaf edir. Özü də böyük sürətlə. Ordumuzun gücü, qüdrəti bütün dünyaya yaxşı bəllidir. Bu isə bizə imkan verəcək ki, onlardan, realiaqlardan nəticə çıxarmayan ermənilər nəhayət ki, haqq qəbul etsinlər, onda Ali Baş Komandanın qətiyyətli hücum əmrini, ordumuzun yenilməz gücü öz sözünü deyəcək. Nəce ki, 3 il bundan qabaq — 2016-cı ilin Aprel döyüşlərində demişdi.

Milli Müstəqillik Günü münasibətilə rayon ictimaiyyətinə təbrik

Hörmətli neftçalılar! Oktyabrın 18-də dövlət müstəqilliyimizin yenidən bərpasını 28-ci ildönümü tamam olur. Bu əziz, əlamətdar gün münasibətilə sizi ürəkdan təbrik edirik.

Azadlıq, müstəqillik hər bir xalqın, hər bir millətin can atdığı ən müqəddəs arzusu, istəyidir. Xalqımız öz dövlət müstəqilliyinə ilk dəfə 101 il bundan qabaq — 1918-ci il may ayının 28-də nail olmuşdu. Bu, təkcə respublikamızda deyil, bütün Şərqdə qurulan, yaradılan ilk demokratik dövlət idi. Amma çox təəssüf ki, onun ömrü çox qısa oldu. Cəmi 23 ay yaşayaraq Azərbaycan Xalq Cümhuriyyəti. Buna baxmayaraq demokratik dövlətimiz bu müddətdə az iş görmədi. Özünün atributlarını yaratdı, sərhədlərini müəyyənləşdirdi, ordusunu qurmağa nail oldu və digər mühüm nailiyyətlər əldə etdi. Ən başlıcası xalqımız, millətimiz azadlığını, müstəqilliyini necə şirin nemət olduğunu ayarı şəkildə gördü, onun şiriniyini az da olsa yaşadı.

Həmin dövrdə Rusiyada baş verən ictimai-siyasi hadisələr Azərbaycandan da yan ötmədi, burada

da milli dövlətimizin süqutuna səbəb oldu. Sonrakı dövrdə 70 illik sovet təbriyatına baxmayaraq xalqın qəlbindəki azadlıq arzusu sönmədi, əksinə, illər, on illər ötdükcə daha da gücləndi. 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin "Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiyası" qəbul etməsi də bununla bağlı idi. Ancaq AX-C-Müsavat hakimiyyəti dövründə vəziyyət elə bir həddə gəlib çıxdı ki, xalqımız uzun illərdən bəri gözlədiyi bu əziz günün sevincini yaşaya bilmədi. Müstəqilliyimizin itirilməsi üçün böyük təhlükə yarandı. Məhz həmin çətin günlərdə xalq öz böyük oğlunu — Heydər Əliyərə oğlu Əliyevi təkidlə Bakıya dəvət etdi. Yüz minlərlə insan bu dəhri insani sonsuz sevgi ilə, əsl xilaskar kimi qarşılayaraq onun ətrafında birləşdi.

Uzun öndərin Azərbaycan hakimiyyətinə ikinci tarixi qayıdışı ölkədə hər şeyin kökündən dəyişməsinə səbəb oldu. Ən başlıcası böyük qanlar, qurbanlar bahasına əldə etdiyimiz müstəqilliyimizi qoruyub saxlaya bildik, ölkəmiz gözünə inkişaf, tərəqqi yoluma qədəm qoydu. Cəbhədə atəşkəsə nail olunması,

ölkədə sabitlik yaradılması genişmiyaşılı quruculuq işlərinin başlanmasına şərait yaradı. Dünyanın aparıcı şirkətləri ilə uzunmüddətli neft müqavilələrinin bağlanması təkcə gələcək iqtisadi inkişafımız üçün deyil, eyni zamanda ölkəmizin təhlükəsizliyi üçün etibarlı təminat oldu. Çox keçmədi Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum ixrac neft və qaz boru kəmərlərinin çəkilişinə başlandı, tarixi böyük İpək Yolunun bərpası və digər global əhəmiyyətli layihələr həyata vəsiqə aldı. Dünyanın mötəbər tədbirlərində özünü əks etdirən yeni milli Konstitusiyamızın qəbulu, ictimai həyatımızın ayrı-ayrı sahələrini tənzimləyən qanunların işlənilib hazırlanması, Azərbaycan BMT, Avropa Şurası kimi təşkilatlara üzv qəbul edilməsi, bir sıra beynəlxalq konvensiyalara qoşulması ölkəmizin demokratiya və inkişafına, dünyaya iqtisadi əhəmiyyətli dərəcədə müsbət təsir göstərdi.

Ümummilli lider Heydər Əliyevin başladığı quruculuq işləri möhtərəm Prezidentimiz İlham Əliyevin fəaliyyəti dövründə xüsusilə genişləndi. Vaxtı ilə coxlarına əfsanə, xəyal kimi görünən Bakı-Tbilisi-

Ceyhan, Bakı-Tbilisi-Ərzurum ixrac neft və qaz boru kəmərləri artıq realiaqlıdır, ölkəmizə böyük gəlir gətirir. Uzaq Çinə Avropanı birləşdirən Bakı-Tbilisi-Qars demir yolu işə düşüb. "Şahdəniz" kimi nəhəng qaz yatağının aşkarlanması son illərin böyük uğurudur. "Ümid", "Abşeron", "Bahar", "Azəri", "Çıraç", "Günəşli" yataqlarının işlənməsi, yeni-yeni ehtiyatların aşkarlanması TANAP, TAP kimi beynəlxalq layihələrin gerçəkləşməsinə şərait yaratmışdır. Bu layihələr isə Avropanın yanacaq təhlükəsizliyində çox mühüm rol oynayacaqdır. Həyata keçirilən dövlət proqramları nəticəsində təkcə ölkəmizin paytaxtı deyil, onun regionları, bütövlükdə Azərbaycan inkişaf edərkən müasirləşir, xalqın maddi rifahı durmadan yaxşılaşır. Sosial paketlər minimum əmək haqlarının, minimum pensiyaların, ayrı-ayrı kateqoriyalardan olan yüz minlərlə, milyonlarla insanın əmək haqlarının artırılmasında inqilabi dəyişikliklərə səbəb olmuşdur. Çox sevinirik ki, durmadan genişlənməyə başlayan və inqilabi proses doğma Neftçalamızdan da yan ötmür, onun da sürətlə dəyişərək yenilənməsinə şərait yaradır. Rayonumuzun sakinləri də

bu sosial inkişafdan yəqinlərinə faydalanırlar. İllərdən, on illərdən bəri davam edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münasibətinin həll olunmaması ən ağırlı yerimiz, probleminiz olaraq qalır. Əminlik ki, Prezident İlham Əliyevin yürütdüyü müdrik siyasəti, ordumuzun qüdrəti sayəsində bu problem tezliklə öz həllini tapacaq, məcburi köçkün və qaçqınlar öz dədə-baba torpaqlarına qayıdacaqlar.

Bu gözəl bayram günlərində biz Vətənimizin azadlığı, torpaqlarımızın bütövlüyü uğrunda canlarını qurban verən qəhrəman həmyerlilərini də unuda bilmərik. Onları böyük ehtiramla yad edirik, hər birinə qadir Allahdan qəni-qəni rəhmət diləyirik.

Əziz neftçalılar! Sizi bir daha qarşıdan gələn əziz gün — Milli Müstəqillik Günü münasibətilə ürəkdan təbrik edirik. Hər birinizə xoş günlər, ruzi-bərəkət, əmin-amanlıq arzulayırıq.

İsmayıl VƏLİYEV,
Neftçala Rayonu
İcra Hakimiyyətinin başçısı

Kür çayına körpə nərə balıqları buraxıldı

Bir neçə gün bundan qabaq, oktyabrın 7-də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və "Az Varvara" MMC-nin birgə təşkilatçılığı ilə Neftçala rayonunda nərə balıq körpələrinin Kür çayına buraxılması həyata keçirilib. Yeri gəlmişkən deyək ki, belə bir tədbir bu il iyunun 17-də də olmuşdu. Xəzər dənizinin ekoloji



mühitinin yaxşılaşdırılması üzrə IDEA İctimai Birliyinin və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlığı çərçivəsində Neftçalada yerləşən Xilli nərə balıqçılıq zavodunda yetişdirilmiş körpə nərə balıqlarının suya buraxılması mərasimi təşkil olunmuşdu. Mərasimdə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla xanım Əliyeva, ekologiya və təbii sərvətlər naziri



Muxtar Babayev və BMT Ətraf Mühit Proqramının xoşməramlı səfiri, fəsanəvi xokkeyçi Vyacheslav Fetisov iştirak etmişdilər.

Tədbirdə rayon icra hakimiyyətinin başçısı İsmayıl Vəliyev də iştirak etmişdi.

Təşkil olunan mərasimdə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Neftçala Rayon İcra Hakimiyyətinin, "Az Varvara" MMC-nin rəhbərliyi və əməkdaşları, ictimaiyyətin nümayəndələri iştirak etdilər. "Az Varvara" MMC-nin Balıqçılıq Təsərrüfatında yetişdirilmiş çəkisi 40 qramadək olan minlərlə balıq körpəsi xüsusi avadanlıqlar vasitəsi ilə çaya ötürüldü.

Qeyd edək ki, oktyabr ayının sonunadək, ümumilikdə 30 minadək balıq körpəsinin Kür çayına buraxılması planlaşdırılır. Bu cür tədbirlərin keçirilməsində məqsəd ölkənin təbii su hövzələrində balıq populyasiyasını tənzimləmək, balıq məhsullarının əhalinin tələbatına uyğunlaşdırmaq və onların qorunmasının vacibliyini təşviq etməkdir.

ETSN vətəndaşları balıq ehtiyatlarının qorunmasında yaxından iştirak etməyə, qadağan olunmuş vaxtlarda, qadağan olunmuş üsullarla balıq ovlamamağa, onları qorumağa və sivil qaydalarla balıq ovlanmasının təşviqinə dəstək verməyə çağırır.

Mərasimdə rayon icra hakimiyyətinin başçısı hörmətli İsmayıl Vəliyev iştirak etmişdir.

İllər ötür, izi qalır DÖVLƏT QAYĞISINDAN GÜC ALARAQ DƏYİŞƏN, GÖZƏLLƏŞƏN NEFTÇALAMIZ

Neftçala müstəqil rayon kimi fəaliyyətə başlayandan bəri rayonumuzda müəyyən işlər görülmüşdür, bir sıra çətinliklər aradan qaldırılmışdır. Amma son illər daha genişmiqyaslı işlər görülmüş, inanılması mümkün olmayan bir çox məsələlər reallığa çevrilib, həqiqət olub.

Uzun illərdən bəri bu vacib məsələnin unudulması adamları ciddi narahat edirdi

İnsanlar bu işlərin başlanmasından çox sevinirdilər, onlarda Neftçalanın xoş sabahına ümidlər yaranırdı. Ətrafı bürümüş zibillərin lazımı yerlərə daşınması, əhalini içməli su ilə təmin edən ambarların təmizlənməsi, çoxmərtəbəli yaşayış evlərinin yaxınlığındakı dağılıb-tökülmüş xeyir-şər yerlərinin (besetkaların) qaydaya salınması, ayrı-ayrı yerlərdəki çirkab gölməçələrinin, əsl xəstəlik mənbəyinə çevrilmiş açıq kanalizasiya sistemlərinin ləğv olunması bu ümidlərə yeni bir işıq saldı. Böyük çətinliklər bahasına olsa da, "Axmaz" gölünün təmizlənmək qaydaya salınması xüsusilə unudulmuş oldu. Ona görə ki, ətrafa üfunət saçan, ağcaqanadların və digər haşerətlərin məskən saldığı bu gölün təmizlənməsinə əvvəllər də cəhd olunmuşdu. Amma işlər yarımçıq qalmışdı, nəzərdə tutulan tədbirlər heç vaxt ərsəyə çatdırıla bilməmişdi. Elə ona görə də şəhər sakinləri bu ərazilərdəki müstəqilliyi, çoxlu sayda texnikanın, mexanizmlərin işlədiyi o günləri bu gün də böyük minnətdarlıq hissi ilə xatırlayırlar.

İşlər dayanırdı, əksinə, gündən-günə genişləniirdi

Həmin dövrdə Kürənd inzibati ərazisinin qazla təmin olunması, rayon mərkəzində "Xocalı" abidəsinin, "Gənclər parkı"ndakı dörmərtəbəli yaşayış binasının fəsad hissəsinin tamamilə yenidən qurulması, Astanlı kəndində 220 yerlik yeni məktəb binasının istifadəyə verilməsi, Heydər Əliyev prospekti boyunca səliqəli piyada səkilərinin çəkilməsi, rayon yağından mühafizə hissəsi, "Aqrolinq" ASC-nin rayon filialı üçün yeni inzibati binaların tikilərək istifadəyə verilməsi və görülmə digər işlər

2011-ci ilin töhfələridir.

Başlanmış abadlıq, quruculuq işləri 2012-ci ildə xüsusilə genişlənərək yeni vüsət aldı. Heydər Əliyev Mərkəzində, rayon icra hakimiyyətinin yeni inzibati binasında, Bayraq Meydanında, Park-Bulvar Kompleksində işlər gündən-günə sürətləndi. Neftçala sözün əsl mənasında quruculuq-abadlıq, tikinti meydanına çevrilmişdi. Rayon sakinləri, buraya yolu düşənlər bu işlərə heyranlıqla tamaşa edirdilər. Tikilməkdə olan obyektlərin gözəlliyi, möh-

Bundan sonra insanlar daha səylə işləməyə başladılar. Yeni-yeni layihələrin həyata vəsiqə alması onları daha fəal, daha müstəqillik olmağa çağırırdı. Doğma Neftçalanı daha gözəl, daha müasir görmək istəyən rayon sakinləri hər yerdə yeni qüvvə ilə çalışırdılar. Aradan çox keçmədən respublikamızda ilk pilot layihə olan Neftçala Sənaye Məhəlləsində işlərin tamamlanması, rayonumuzun enerji təchizatını yaxşılaşdıracaq yeni "Neftçala" yarımstansiyasının, rayonun Xol zonasını bol əkin suyu ilə təmin edəcək Neftçala Magistral Kanalının birinci növbəsinin hazır olması

sisələrinin inşa olunması sevinc üstünə yeni sevinclər gətirir. Hələ inşasını gözləyən nə qədər gərəkliləyər var. Bu layihələr reallaşdıqca doğma Neftçalamız daha gözəl, daha abad olacaq, yeni iş yerləri açılacaq, adamlar daha yaxşı yaşayacaqlar.

Bütün bunların hamısı dövlətin, dövlət başçısı, cənab İlham Əliyevin sonsuz qayğısı, diqqət sayəsində mümkün olub

Bu qayğı, diqqət olmasaydı yaqın ki, bu qədər



İnteqrasiya Təlimli İnternet Tipi Gimnaziyanın bu günlərdə istifadəyə verilmiş yeni inzibati binası

təşəbbüslü obyektlərin ətrafına vurulmuş plakatlarda aydın şəkildə əks olunmuşdu. Rayon sakinləri inanırdılar ki, böyük sürətlə tikilən, qurulan bu möhtəşəm obyektlərin təntənəli açılış mərasimləri rayonumuzda əsl bayrama, yadda qalan hadisəyə çevriləcəkdir.

2014-cü ilin əlamətdar bir günündə — may ayının 28-də Prezident İlham Əliyevin Neftçalaya tarixi səfəri arzularını çin etdi

Heydər Əliyev Mərkəzinin, rayon icra hakimiyyətinin yeni inzibati binasının, Bayraq Meydanının, Park-Bulvar Kompleksinin açılışlarını edən dövlətimizin başçısı, eyni zamanda neftçalılarla səmimi görüş keçirdi. Görülən işlərdən, həyata keçirilən tədbirlərdən razı qalan, xoş fikirlərini bildiren Prezident İlham Əliyev həm də görüş iştirakçılarını dinlədi. Çoxlu sayda çəkilən fotosəkillər o liden, o gündən unudulmaz xatirə kimi qalıb.

Dövlət başçısının Neftçalanın, neftçalılığın ünvanına söylədiyi xoş sözlər, fikirlər işimizə, əməyimizə, zəhmətimizə verilən layiqli qiymət idi.



Neftçala Uşaq İncəsənət Məktəbinin başlanğıcı

temir işləri də başa çatmaq üzrədir

genişmiqyaslı işləri ucqar bir rayonda həyata keçirmək mümkün olmazdı. Amma rayonumuzdakı müstəqillik, qüvvələrin düzgün istiqamətə yönəldilməsi, burada sağlam ictimai-siyasi mühitənin yaranması da az rol oynamayıb. Özü də bunların hamısı gözələrimizin öndüdə, qarşısında baş verib. Rayon mətbuatı kimi quruculuq, abadlıq işlərinin daim mərkəzində olmuşuq, bununla bağlı silsilə yazılar, müstəqillik səhifələri, xüsusi nömrələr hazırlamışıq.

Əvvəllər yerlərdə keçirilən görüşlərdə adamların müraciətlərini, şikayətlərini əksəriyyəti ümumi xarakter daşıyırdı. Onlar ən çox yolsuzluqdan, təbii qazın olmamasından, elektrik enerjisinin, su təchizatındakı çətinliklərdən gileylənir, şikayət-lənirdilər. Həmin məsələlər həll olunduğundan indi müraciətlərin əksəriyyəti fərdi xarakterdədir. Bütün bunların həllində, neftçalılıqların narahat edən məsələlərini, problemlərini aradan qaldırılmasında rayon rəhbərliyinin də zəhməti, əməyi az deyildir. Neftçalılıqların zəhməti la-yiqincə dəyərləndirilir.

"GÜNDOĞAR"

Səmimi minnətdarlıqlar "MAVİ ALOV"UMUZ ŞÖLƏLƏNİR

Aşağı Qaramanlı kənd inzibati ərazisində yerləşən kəndimizin inkişafı göz qabağındadır. Sakinlər özələrinə yaxşı ev-əşik düzəltdilər. Pambıqçılıq meydan verildən sonra məşğulluq xüsusilə artıb. Bu, hər birimiz üçün böyük sevincdir. Ancaq ərazimiz qazılmaqda Astanlıın kenarda qalması hamımızı ciddi narahat edirdi. Buna görə burada ələ bir tədbir olmurdu ki, bu məsələni qabardıb diqqətə çatdırmayaq. Sağ olsunlar, səsimizi eşitdilər. Layihəçilər layihələndirmə işlərini başa çatdırdıqdan sonra inşa-ətçilər də üzələrinə düşən vəzifələrin öhdəsindən layiqincə gəldilər. Qısa vaxtda burlar qarşıdırıldı, lazımı yerlərdə xətllər çəkildi. Təntənəli açılış mərasimində rayon icra hakimiyyəti başçısının birinci müavini Vurğun Əkbərov, başçı aparatının şöbə müdiri Anar Cəfərov və digər rəsmi şəxslər iştirak etdilər.

BİZİM DƏ RAHAT YOLUMUZ VAR

Bizim əsas məqəməmiz isə yol idi. Kəndimiz Neftçala-Salyan magistralından xeyli uzaqda yerləşdiyindən hər gün dağılıb-tökülmüş bu çala-çuxur yola gedib-gəlmək tək sürücülərə deyil, elə hamiya əziyyət verirdi. Yayda toz-toarpaq, qışda palçıq əlindən tərənə bilmirdik. Maşınlar vaxtından qabaq sradan çıxdığından insanlar əlavə xərcə düşürdülər. Həli qəfil pisləşən xəstəni xəstəxanaya çatdırmaq mümkün məsələyə çevrildi. Buna görə mən də, kəndimiz, ərazimiz sayılıb seçilən adamları da 9 kilometr uzunluğunda olan yolun təmiri, qaydaya salınması ilə bağlı dəfələrlə məsələ qaldırılmışdı. Hətta vaxtı ilə şair kimi satirik şeir də yazmışdım, o vaxtı rəhbərliyi kəskin tənqid etmişdim.

Sevinirəm ki, yolumuzun təmir olunaraq qaydaya salınması mən də gördüm. Bu təkcə mənim

İndi kəndimizin də təbii qazı var. Uzun illərin çətinliklərinə son qoyulub. Daha yanacaq haqqında düşünməyə, oradan-buradan odun gətirməyə ehtiyac yoxdur. İndi bizim də evlərimizdə, mənzillərimizdə "mavi alov" şölələri. Qadınlar biş-düşlərini qazla edirlər. Təbii qaz evlərimizi isidir, ailələrə rahatlıq gətirir.

Bunun üçün ilk növbədə möhtərəm Prezidentimiz İlham Əliyevə minnətdarım. Xalqın rifahı, insanların rahatlığı üçün görülmə bütün işlər dövlət başçısının adı, fəaliyyəti ilə bağlıdır. Rayon rəhbərliyi də kəndimizin qazlaşdırılması, müəyyən çətinliklərimizin, problemlərimizin həlli üçün səyini əsirgəməmişdir. Bu xeyirxah işdə köməyi, xidməti olan hər kəsə minnətdarım.

Əkbərov MƏMMƏDOV, Astanlı kənd sakini, müəllim

Əkbərov MƏMMƏDOV, Astanlı kənd sakini, müəllim

üçün yox, Boyat inzibati ərazisinin bütün sakinləri üçün böyük sevincdir. Biz bu günü çox gözləmişdik. İndi bizim də səliqə-sahməni yolumuz var. İstər Boyata, istərsə də Ballıcalıya rahat gedib gələ bilərik. Qaz, su, işıq, yol varsa hər hansı yerdə yaşamaq, fəaliyyət göstərmək mümkündür. Bunların hamısı bizdə də var. Hamısına da möhtərəm Prezidentimizin köməyi, qayğısı sayəsində nail olmuşuq. Dövlətimizin başçısının, rayonumuzun rəhbərinə səmimi minnətdarlığımızı bildiririk. Yolun çəkilişində 50 sayı Yol-İstismar MMC-nin də böyük zəhməti var. Onların bu zəhmətini də layiqincə dəyərləndiririk. Arzu edirik dövlətimiz daha güclü və yenilməz olsun. Ölkəmiz, rayonumuz gündən-günə, aydan-aya çiçəklənsin.

Soltan ABBAS, Ballıcalı kənd sakini, ağsaqqal şair

SON İLLƏRİN YADDAQALAN TÖHFƏLƏRİ

Neftçala şəhərində, rayon ərazisində genişmiqyaslı təmizlik işləri həyata keçirilib, xəstəlik mənbəyinə çevrilmiş açıq kanalizasiya sistemləri ləğv edilib, "Axmaz" gölü qazılaraq dərinləşdirilib. Baxımsızlıq üzündən antisənitar vəziyyətə düşmüş su anbarları təmizlənilib, tökülüb-dağıldığı xeyir-şər yerləri təmir olunaraq sakinlərin istifadəsinə verilib.

Neftçala şəhərində Xocalı soyqırımına, Banke qəsəbəsində isə şəhidlərin xatirəsinə abidələr ucaldılıb.

Heydər Əliyev prospekti boyunca yeni enli piyada səkiləri çəkilib, yol boyunca müasir işıqlandırma sistemləri yaradılıb, parklar salınıb.

H.Cavid adına şəhər mədəniyyət və istirahət parkı yenidən qurulub, burada tədbirlərin keçirilməsi üçün səhnə, tamaşaçıların əylənməsi üçün meydança, uşaqların əylənməsi üçün guşə yaradılıb.

"Kapitalbank"-ın Neftçala filialı tamamilə yenidən qurulub. "Aqrolinq"-in rayon filialı, rayon qaz-istismar sahəsi, rayon yağından mühafizə hissəsi, rayon dövlət aqrar inkişaf mərkəzi, DSMF-nin rayon şöbəsi üçün müasir üslubda təze korpuslar tikilib.

Daşqınlar zamanı əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Kür çayı boyunca yüz kilometrə yaxın məsafədə etibarlı bəndlər vurulub.

Rayon mərkəzində müasir tələblərə cavab verən ticarət mərkəzi inşa olunaraq sakinlərin istifadəsinə verilib.

Astanlı, Xəzər, İkinci Qaralı, Yuxarı Qaramanlı, Kürənd kəndlərində, Xilli qəsəbəsində yeni məktəb binaları tikilib, Aşağı Surra kənd tam orta məktəbi və şəhər 2 sayılı körpələr evi-uşaq bəgəsi əsaslı təmir olunub. İndi bu iş Xilli qəsəbə 1 sayılı tam orta məktəbində sürətlə davam etdirilib. Neftçala şəhərindəki internet tipli gimnaziya isə əsaslı təmirdən sonra bu günlərdə öz qapılarını müəllim və şagirdlərin üzünə açıb. Neçə-neçə köhnə məktəb binalarının modul tipli yeni binalarla əvəz olunması təlimin keyfiyyətini xeyli dərəcədə yaxşılaşdırmağa imkan verib. Hazırda bu istiqamətdə işlər davam etdirilir.

Qaravəlli düzündə "İsti-su" müalicə mərkəzi yaradılıb. Buraya gələn insanlar təbii yod-brom vannaları qəbul edə bilərlər.

Müsabiqədə iştirak etmək istəyən şəxslər 2019-cu ilin oktyabr ayının 1-dən noyabr ayının 15-dək <http://www.mia.gov.az/index.php?az/content/29875> ünvanında yerləşdirilmiş elektron ərizə formasını şəxssən dolduraraq elektron poçt vasitəsilə bki@mia.gov.az ünvanına, Daxili İşlər Nazirliyinin baş kadrlar idarəsinə göndərməlidirlər:

Elektron ərizənin qeydiyyata alınması barədə müvafiq məlumat alındıqdan sonra müsabiqədə iştirak etmək üçün dəvət edilən namizədlər aşağıdakı sənədləri təqdim etməlidirlər:

- şəxsiyyət vəsiqəsi;
- ali təhsil haqqında diplom;
- hərbi bilet (kişilər üçün);
- əmək kitabçasının surəti.

Müsabiqə qalibləri müvafiq xüsusi

rütbə verilməklə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin kadrları tərkibinə daxil ediləcək və onların qanunvericilikdə müəyyən olunmuş qaydada daxili işlər orqanları əməkdaşlarına şamil olunan imtiyazlardan istifadə hüququ olacaqdır.

Rayon polis şöbəsində əlaqə telefonları: 3-31-49, 3-10-67, 3-42-52

DİN-in Polis Akademiyasında vakant vəzifələrinin komplektləşdirilməsi ilə əlaqədar müsabiqə

- Elmi-tədqiqat və redaksiya-nəşriyyat şöbəsinin baş inspektoru (magistratura və doktrantura üzrə), elmi katibi və baş inspektor-karrektoru (bu vəzifələrə dövlət ali təhsil müəssisələrini hüquqşünas, maarif, filologiya, humanitar və sosial ixtisas istiqamətləri üzrə bitirmiş müstəxəssislər);

mayan (elmi dərəcəyə malik müstəxəssislər yaşı 40-dək), həqiqi hərbi xidmət müddətini tam başa vurmuş (kişilər üçün) və əvvəllər özü və yaxın qohumları məhkum olunmamış (ehtiyatsızlıqdan böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkum olunmuş yaxın qohumları istisna olmaqla), "Azərbaycan Respublikasının

daxili işlər orqanlarında xidmət keçməmiş və ya 30 yaşından yuxarı olan müəyyən olunmuş şərtlərə cavab verən Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçməmiş və ya 30 yaşından yuxarı olan müəyyən olunmuş şərtlərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər.

